



Allahverdi Eminov

(II məqalə)

Birinci yazımında ("Ədalet" qəzeti 28 iyun 2024) Məmməd Araz poeziyasına bir də qayıdacağımı (bu, hələ son olmayıacaq) söz vermişdim. Səbəb nədir, deməkdə çətinlik çəkirəm. Bəlkə, şairin istedadından doğan piçiltiləridir - obrazlaşır? Bəlkə həyat ziddiyətlərinə olan harayıdır? Bəlkə şairin hissələri və intellekti ilə əsaslandırılmış harmoniyanın tarazlığıdır? Bəlkə de Məmməd Arazın dili tabe olmasından, sözləri dil müşahidəsi vasitəsilə əsərlərinə çəkib gətirməsidir, bələ olanda dil həqiqətləri oxucuya çatdırıa bilir. Məmməd Araz şeirində dil özünü dərk formasıdır, şairin təxəyyülü dilin şeire çevrilmesidir.

Poeziya dilin özünü idrak formasıdır, şairin bədii təxəyyülü dilin şeirdə ifadəsidir. Şairin poeziyasında lirik Mənin hissələri və emosiyaları ilə fikrin konkret şəkildə əsaslandırılması arasında ahəngin mövcudluğu olmalıdır:

Məmməd Araz şeirlərində ("Nobel mükafatı", "Ana yurdum", "Ömür", və s.) oxucuda yaratdığı psixoloji impulsların intensivliyi daha qabarlıq nəzərə çarpar.

"Nobel mükafatı" 1960-ci ildə yازılmışdır. Bu, o illərdə Sovet ideologiyasının təntənəsi "işgalda" olan respublikaların başı üzərindən asılmışdı. M.Arazın səsi isə ucalmışdı, cəsarəti le seçilmişdi:

Məmməd Araz poeziyasında poetik dilin harmoniyası

*Bir günlük varımı qaytarsan bir an,
Yurdumda min yeni şəhər yaranar.
Çıxarsan neftimi sandığlarından
Alpin ətəyində Xəzər yaranar...
Demirəm dayandır mükafatını,
Deyirəm çıxarma bunu yadından:
Kimin alın təri, ürək qanını
Mükafat verirəsen kimin adından!*

Tənqidçilər bəzən elmi dili ile şeirin dilinde bir oxşarlıq görürler, həradasa onlara haqq qazandırmaq olar, bu, əsasən alimlikdən poeziyaya gələnlərdə olur. Elmin dili mücərrəd simvolların da dilidir və bu kontekstdə şeir semantik təzyiq altında dəyişmir. Elmi terminlər işarələrdir, onların mənaları öncədən müəyyənləşdirilir. Onlara yeni mənalar - çalarlar vermək lazımlırm. Şairin isə təsvirində söz mənənin ayrıca götürülmüş, müstəqil hissələri - parçaları kimi yox, şeirin potensiyası - mənaların dùnyunu, sıxımı kimi dərk olunmalıdır. Məmməd Arazın "Məndəm ötdü" şeirini oxuyanda malik olmadığıñız infomasiyanı mənimseyirik. Vətənəne əsrlərlə göz dikənlər, sərvət qazananlar, xəyanət edənlər xəyalımızdan köçməyə bilməz. Şair bu keşməkeşliy tarixi poeziyaya gətirmiş, xalqın həm də emosional yaddasını əyanileşdirmişdir...

*..Bununlami neçə dəfə
Ata -oğul, qardaş hissi haçalandı
Bir şəhərin
Beş qardaşın xanlığına
parçalandı?!
O zamanmı bitdi bizim dilimizin
"sənin", "mənim" qatarı da?
O zamanmı bitdi bizim dilimizin
"haralısan" damarı da?*


Məmməd Araz poeziyasında poetik dillə məna bir-birini tamamlayırlar.

Necə ki, poeziya M.Araz dünyasında nə mühəkimə, nə də felsefi motivlər deyil, insan psixologiyasının ziddiy-yətələrinə açılan "pəncərədir", sirverməz maddi - ruhi möcüzədir, Dünyanın dərki hikməti vardır, iztirabların, kədərin və sevincin həyecanıdır - ak-selorasiyasıdır, bu impulsiv təsirlər

baxımından, həm də ideoloji nöqtəyi - nəzərindən. M.Araz üçünsə poeziya taledir, ürəyin sirlərini açmasıdır. Şairin yozumunda şeir insanla Dünya, Kainat arasında harmoniya yaranan maddiyyatdır, inamı oyadan möcüzədir! M.Arazın hansı şeirini xatırlatsam fikrimə haqq qazandırmağa dəyər!

Şeirlərdə nələr yoxdur: Dünyanın taleyi, poetik hissələr, fəlsəfi düşüncələr - insani yaşamağa və mübarizəyə səsləyen poetik çağırışları. Axi, Dünya heç də hərcmərclikdən, aldatmalarдан, böhtanlardan ibarət deyil. Belə müqəddəs hissələrin - düşüncələrin poetik ifadəsini tapması, hər hansı bir ehtiyacın aradan qaldırılması şairin en böyük istəyi deyilmi? Məmməd Araz heç vaxt poeziyasından sosial - ictimai silah kimi istifadə etməmişdir, buna cəhd də göstərməmişdir, şeirini təbliğat vasitəsinə çevirməmişdir, bu isə onun poetik kredosuna tamamilə yaddır. Məmməd Araz şeirin küsə-yenliyini qəlbindən keçirmiş, yaştıllarına bigane qalmamışdır. Şeir təkcə müəllifin əsəri deyil, necə deyərlər, şeiri poeziya "yazı", öz ezziz balası kimi ağıuşuna alır, illerin ixtiyarına təhlil verir, yaşamasına cavabdehlik daşıyır. Şair bu vahiməni fəhmən durur - etiraf etməsə də:

**Soruşdum birindən: - şairəmmi mən?
Özüm ki, özümü öyə bilmərəm!
Cavabı astaca qopdu dilindən:
- Hələ ölməmişən, deyə bilmərəm...**



şairi yaşıtmış, yaratmağa şövqləndirmisdir. "Qurd xasiyyəti", "Mən bir zaman şair idim", "Şair vüqarı" şeirlərində dərin fikir və hissi - birləşmə - meditasiya oxucunu düşündürür. Məmməd Araz poeziyasında bir-birinə bağlanan şeirlər qızıl zəncirin həl-qələri kimi birləşir.

Və şeirlərin ayrı-ayrı misraları bir-birinə dəstədəki güllər kimi yox, çıçəklənmiş bitkinin hissələri kimi birləşirler. "Şair ömrü", "Göyerdi", "Bir axşamın balladası" şeirlərini oxumaq kifayətdir. Bu şeirlərdə Zaman sənət inciləri qarşısında gücsüzdür, amma heç də əsərləri qaçırırmı, həm sənət

Poeziya "cənnət" və "cəhən-nəm" dünyalarını həll edir, şairin özü yaşayırsa, cənnətdən qovulmur, özü, titulu var, oxucularının işığı səpələnir...